

Dahi şair İmadəddin Nəsiminin canlı portreti yaradılıb

Gəncənin Heydər Əliyev meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və müfəkkir İmadəddin Nəsiminin canlı portreti yaradılıb. Portret Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, gəncəli gənc Mobil Qarayevin təşəbbüsü ilə ərsəyə gəlib. Dahi şairin canlı portretinin yaradılmasını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, struktur rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri də izləyiblər.

Layihənin rəhbəri Mobil Qarayev qeyd edib ki, bu, minlərlə gəncin iştirakı ilə Gəncənin baş meydanında yaradılan ikinci portretdir. *"Bildiyiniz kimi cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il "Nəsimi ili" elan edilib. Sərəncamdan dərhal sonra layihəni reallaşdırmaq qərarına gəldim. Layihə Gəncə Şəhər İcra Hakimiyyəti*



tərəfindən dəstəkləndi. Bu gün isə gənclərimizlə birgə onu həyata ke-

çirdik", - deyə Mobil Qarayev qeyd edib.

O həmçinin bildirib ki, bu cür layihələr davamlı olacaq. Növbəti mərhələdə Gəncənin baş meydanında 10 dahi şəxsiyyətin bir-birini əvəzləyən portretlərinin, futbol xoreografiyasının qurulması planlaşdırılır.

Qeyd edək ki, bu, Gəncədə minlərlə gəncin iştirakı ilə təşkil olunan sayca 5-ci flaşmobdur. İlk flaşmob 10 min gəncin iştirakı ilə ulu öndər Heydər Əliyevin canlı portreti və imzasının yaradılması olmuşdu. Növbəti illərdə isə şəhərin baş meydanında "Baku-2015" Avropa Oyunlarının, "Gəncə Avropa Gənclər Paytaxtı - 2016"nın və "Baku-2017" İslam Həmrəylik Oyunlarının canlı loqoları yaradılmışdı.

Z.CƏMŞİDOĞLU,
"Respublika".